

Bu gün Azərbaycan iqtisadiyyatı dunyanın bir çox transmilli korporasiyalarının geniş fealiyyət göstərmələri, birbaşa xarici investisiya qoyuluşları üçün əlverişli mühitə malikdir. Xarici investisiyalar daha çox yanacaq-energetika sferasına yönəldiyindən həmin sahələrin ixrac potensialı xüsusi cəkiyə malik olmuş və bu çəkinin daha da artırılması meyli özünü göstərməkdədir.

Hazırda ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların məbləğinin ildən-ildə artması onu göstərir ki, Azərbaycan Respublikasında xarici kapitalın celb olunması və onun fealiyyətinin təmizlənməsi üçün zəruri huquq, iqtisadi və təşkilati baza formalaşmış, xüsusən birbaşa investisiya qoyuluşlarına münasibətde zəmin yaradılmışdır. İlk növbədə, Azərbaycan ərazisində xarici mülkiyyətin qorunması ilə bağlı qanun və qərarlar sadələşdirilmiş, bəziləri isə beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bunların sırasında normativ-huquqi aktların dəqiqləşdirilməsi ilə bir çox milli məhkəmə və inzibati orqanların xarici investisiyaların fealiyyətindəki huquqi cəhətlərə müdaxiləsi üzrə səlahiyyətləri, demək olar ki, sıfıra endirilmişdir. Azərbaycan iqtisadiyyatında, onun aparıcı sahələrində fealiyyət göstəren xarici investisiya haqqında informasiyalar hər cəhdən genisləndirilmişdir. Bunların sırasında ucot və tətbiş işlərinin əyanılıyi və alternativliyi, bank əməliyyatlarının və maliyyələşdirmə şərtlərinin operativliyi və əməkdaşlığın beynəlxalq səviyyəyə catdırılması xüsusi əhəmiyyət kəsb edir.

Nəzəre almaq lazımdır ki, Azərbaycanda xarici investisiyaların hüquqi rejimi, ilk növbədə, dövlətin milli qanunvericiliyi ilə tənzimlənir. Eyni zamanda, həmin sahədə beynəlxalq hüquq normalarının və beynəlxalq razılışmaların da böyük əhəmiyyəti vardır. Təsadufi deyildir ki, Azərbaycanda bazar iqtisadiyyatının inkişaf etdiyi indiki şəraitde ölkədə yatırılan birbaşa investisiyaların dövlət səviyyəsində qorunmasının ən vacib və zəruri cəhətlərindən biri de onların mənafelərinin beynəlxalq tələblərə uyğun bütün şərtlərinə təminat verməsidir. Bu istiqamətdə ikitərəfi sazişlərin bağlanmasına xüsusi önem verilir. Birbaşa investisiya ixrac edən ölkələrlə, xüsusən ABŞ, Almaniya, Yaponiya, Fransa, Böyük Britaniya, Belçika, İsviçre və İtalya ilə investisiyaların təminatı haqqında bağlanmış ikitərəfi sazişlərdə əsas məqsəd birbaşa investisiyaları hər cür risklərdən qorumaqdır.

Böyük həcmde xarici investisiyanın aktiv celb edilməsi siyaseti hazırda dövlətin ümumi iqtisadi siyasetinin tərkibində aparıcı yer tutur. Azərbaycana qoyulan

Azərbaycana yatırılan investisiyalar hər cür risklərdən qorunur



Bu, italiyalı sərmayəçilər üçün xüsusilə cəlbedicidir

xarici investisiyanın təqribən 33,3 faizi Fransanın, 26,8 faizi Türkiyənin, 13,9 faizi Yaponianın, 9,5 faizi ABŞ-in, 5,8 faizi Böyük Britaniyanın, 2,4 faizi BƏƏ-nin, 2,4 faizi İranın, 1,4 faizi Almaniyanın, 4,5 faizi isə başqa ölkələrin payına düşür. İtalya şirkətləri enerji layihələrində Azərbaycan Dövlət Neft Şirkəti və İtalyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü enerji layihələrində xüsusi yer tutur.

İtalya investisiyalarının Azərbaycan iqtisadiyyatına yönəldilməsində respublikada fealiyyət göstərən xarici investisiyaların təşkilatları, firmalar, onların nümayəndəlikləri ilə yanaşı, həmin ölkədə fealiyyət göstərən iqtisadi təşkilatlar, qurumlar da mühüm rol oynayırlar. Bu sırada yer alan "Azərbaycanın dostları Mərkəzi Cənubi İtalya" Assosiasiyyası (Associazione "Amici dell'Azerbaijan Centrale Sud Italia") Azərbaycan mədəni irlərini, adət-ənənələrini, folklor, sənətkarlıq, təbii sərvətlərini təbliğ və sosial əməkdaşlıq programlarını inkişaf etdirir. Assosiasiyya, eyni zamanda, iki ölkə arasında ticarəti asanlaşdırır, dəstləq və turizm əlaqələrini genişləndirir.

"Guida all'export e agli investimenti in Azerbaijan" şirkəti ölkəmizdə ixrac və investisiya üzrə rəhbərlik edir. İtalya Avropa Asiya Konsiriumu (Italia Europa Asia Consorzio Export) Mərkəzi Asiya, Şərqi Asiya və Xəzər dənizində İtalya ixracatı vasitəsi kimi çoxsektorlu sahibkarlığı malikdir.

İtalya Avropanın iqtisadi cəhdən inkişaf etmiş ölkələri sırasındadır. İtalya qabaqcıl texnologiyasını və mallarını başqa ölkələrdə yerləşdirə bilir və iqtisadi cəhdən nümunə rolunu oynayan ölkədir. Azad bazar iqtisadiyyatı ilə irəliləyən İtalyanın təcrübəsi, texnologiyası Azərbaycana gərklidir. 1997-ci ilde Azərbaycan Respublikasının Prezidenti Heydər

Əliyevin İtalyaya ilk rəsmi səfəri Azərbaycan İtalya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Səfər nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Bura investisiyaların qorunması və həvəsəndirilməsi haqda müqavilə de daxildir.

Azərbaycan Prezidenti İlham Əliyevin İtalyaya ilk rəsmi səfəri zamanı İtalya və Azərbaycan arasında gömrük, informasiya, telekomunikasiya, idman, mədəniyyət, bələdiyyə, ehtiyatlı sahələrdə əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb. Bütün bu sahələr üzrə müqavilələr Azərbaycan-İtalya münasibətlərinin kifayət qədər geniş sahələr istiqamətində inkişafını göstərir.

Azərbaycan əlverişli coğrafiyası və strateji mövqedə yerləşir. Şərqi çıxmada, Asiyaya və Hind okeanına sahib olmaqla tarixen olduğu kimi, indi də Azərbaycan tranzit rolunu oynayır. Avropa və Asiyanın qovuşağında yerləşməsi, hər iki qitənin qabaqcıl dövlətləri ilə geniş əlaqələr qurmaq istəyi, tutduğu mövqə Azərbaycanı Avropa siyaseti üçün ənənəvi yerə çevirir. İtalya Azərbaycanda möhəkmlənərək regionda iqtisadi və strateji üstünlük qazana bilər.

Ölkəmizin zəngin təbii sərvətləri onu Avropa ölkələri, o cümlədən İtalya üçün ənənəvi edir. Dünənda mövcud olan 11 iqlim növündən 9-nun Azərbaycanda olması, zəngin təbii sərvətləri və onlara bu və ya başqa yollarla sahib olmaq istəyi, ölkəmizin iqtisadiyyatının azad bazar iqtisadiyyatına uyğun qurulması üçün addımların atılması Azərbaycanı İtalya üçün gərəkli edir. Habelə, Azərbaycan xalqının və dövlətinin sülhsevər xarici siyaseti və regionda sabitlik amili olması onu İtaliya

Üçün maraqlı edir. Azərbaycanın demokratiya və azad bazar iqtisadiyyatı yolu tutması, bu sahədə çox sayıda qanun qəbul edilməsi, bir sıra beynəlxalq təşkilatlara üzv olması Azərbaycanın İtalya üçün əhəmiyyətini artırır.

Bundan əlavə, Qafqaz və Xəzər regionunda böyük potensialı malik Azərbaycanın makrostrukturunu ixrac və investisiyalar üçün ən əlverişli iqtisadi sektorları – karbohidrogenlər, bərpa olunan enerji, daşınmaz əmlak sektor, neft-kimya və kimya sənayesi, qısa metal profil, nəqliyyat və tikinti sənayesi, major polad şirkətləri İtalyanı investorlara sərməye yatırımları üçün geniş imkanlar təqdim edir. Azərbaycanın təbii mülacılə ehtiyatları – xəstəliklərin mülacılığı, profilaktikası və istirahətin təşkili üçün yararlı olan mineral sular, müalicəvi palçıqlar, xüsusən Naftalan nefti, şor göllər, müalicəvi iqlim, cimərliliklər İtalya investorları üçün yatırıım və ya yeni kurort və sanatoriyların təşkili üçün əhəmiyyətlidir.

Azərbaycan iqtisadiyyatında neftlə bağlı enerji daşınıcılar sektorunun əhəmiyyətli inkişafı həmin sektora birbaşa xarici investisiyaların daha çox və sürətli tətbiqi ilə əlaqələndirmək olar. Azərbaycanın neft layihələrinə birbaşa qoyulan investisiyalar ölkə iqtisadiyyatına yatırılan butun investisiyaların 60 faizi yaxını təşkil edir. Məhz ölkənin neft sektoruna yatırılan investisiyalar özünü tədricən doğrultduğundan qeyri-neft sektoruna, xüsusən iqtisadiyyatın emal, hazır məhsullar istehsalı və xidmet sahəsinə də xarici investisiyaların yatırılmasına maraqlımadıdır. Bunun nəticəsidir ki, dünyadan ən aparıcı beynəlxalq maliyyə təşkilatları – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İsləm Bankı, Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digərləri Azərbaycana böyük həcmədə xarici investisiya formasi-

da kreditlər ayırmışlar.

Respublikamızda qeyri-kredit investisiyaların eksər hissəsi neft sektoruna yönəlsə də, digər sahələrdən olan tikintiye, nəqliyyat və rabitəyə, ticaret və xidmət sahələrinə vəsait qoyuluşu da perspektivlidir. Ölkədə qeyri-neft sektorunun istehsal infrastrukturun keyfiyyətinin yüksəldilmesi üçün birbaşa xarici investisiyaların aşağıdakı milli istehsal təyinatlı infrastruktur yatırılması məqsədəyənşəyin sayılır:

- Nəqliyyat infrastrukturunun texniki və iqtisadi parametrlərinin daha da yaxşılaşdırılması;
- əcəzaçılıq məhsullarının istehsalı;
- rezin və plastmas məmələtlərin istehsalı;
- tikiinti materiallarının istehsalı;
- metallurgiya sənayesi məhsullarının istehsalı;
- maşın və avadanlıqlardan başqa hazır metal məmələtlərinin istehsalı;

- kompüter və digər elektron avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- maşın və avadanlıqların istehsalı;
- avtomobil və qoşqların istehsalı;
- mebel istehsalı;
- zərgərlik məmələtləri, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı;

- alternativ enerji istehsalı;
- turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi: 1. məhmanxanə və ona bərabər tutulan yerləşdirmə vəsiti; 2. iaşə xidməti obyektləri; 3. əyləncə xidməti obyektləri;

- "Hostel" tipli yerləşdirmə vəsiti yaradılması.

İtalyalı investorlar bu imkanlardan istifadə etməklə Azərbaycanda qeyd olunan sektorlarda sərməye yatırıma və ya yeni şirkətlər qura bilərlər.

Xarici investorların, o cümlədən İtalyalı investorların

Azərbaycana cəlb edilmesinə müsbət təsir edən bir sıra amillər mövcuddur. Bu sırada:

- təbii və xammal vəsaitlərinin olması;
- yeni texnika və texnologiyaların cəlb edilməsi üçün ixtisaslı kadrların olması;
- ucuz işçi quvvəsinin olması;
- daxili bazarın olması;
- özəlşəmə prosesinin aparılması və xarici investorların iştirakı yer alır.

Həm İtaliya, həm də Azərbaycan milli iqtisadiyyatının inkişafı üçün beynəlxalq əməkdaşlığı və onun mühüm forması olan müstərek sahibkarlığı genişləndirilməsi labiddür.

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların yatırılması ilə bağlı ölkənin rəqabət qabiliyyətinin artırılmasının mövcud vəziyyətində yeni texnika və texnologiyaların, maşın və avadanlıqların və s. ölkəyə gətirilməsinə üstünlük verildiyi özünün bütün reallığı ilə görünür. Lakin belə bir reallıqda görünür ki, həmin prosesi gücləndirmək, texnika və texnologiyaların daha mütərəqqilərini hazırlaşdırma Azərbaycana getirmək yolunda sənaye ölkələrinin, onların transmilli korporasiyalarının ciddi iqtisadi siyaseti ilə qarşılıqlı.

Birbaşa investisiya yatırımları beynəlxalq korporasiya və şirkətlər Azərbaycanın ərazisində yeni texniki qurğuların, maşın və avadanlıqların istehsalını bütöv halda təşkil etmirlər. Əsas diqqət maşın və texnoloji qurğuların komplektləşdirici hissələrinin yaradılması üzrə yarımcı istehsalatlaraya yönəldilir. Belə istehsalatlar isə bütün hallarda tamamlanmış son texnika və texnologiya olmadıqdan Azərbaycanın milli iqtisadiyyatının, onun ayrı-ayrı sahələrinin ehtiyaclarını ödəyə bilmir. İtalyalı investorların bu amilləri nəzərə alması geləcəkdə hər iki tərəfə faydalı ola bilər. Yeni texnika və texnologiyaların yalnız ayrı-ayrı hissə və detallarının istehsalını həyata keçirən investorlardan fərqli olaraq, İtalya korporasiya və şirkətləri Azərbaycanda həm ucuz işçi qüvvəsindən, xammal və materiallardan, həm də digər istehsal amillərinin bolluğuñdan istifadə edərək aralıq məmələtlərin istehsalının ucuz başa gəlməsindən faydalana, tamamlama işlərini də Azərbaycanda reallaşdırıa bilər.

Milli iqtisadiyyatın əsas seymanın istehsalından biri olan sənaye sahələrinə yönəldilən xarici sərməyələrin səmərəli və məqsədönlü istifadəsi, onların cəlb edilməsinin stimullaşdırılması ölkənin gələcək sabit inkişafının, dünya iqtisadiyyatında və integrasiyada əsaslı mövqə tutmasında tam təminatçı olacaqdır.

Leyla RƏŞİD, Beynəlxalq Kommunikasiya və Mediya Mərkəzinin sədri, İtalyanın Beynəlxalq İqtisadiyyatı və Sosial Məsələlər İstiqamətinin İstehsalatçılar İttifaqının sədri, Beynəlxalq İqtisadiyyatın əsaslı mövqə tutmasında təminatçı olacaqdır.

Xarici investorların, o cümlədən İtalyalı investorların